

Ümidləri gerçəyə çevirən xilaskar

M illi ideologiyani, azərbaycanlıq məfkurəsini hər şeydən üstün tutan və bütün fəaliyyətində məhz bu meyara əsaslanan ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz, xalqımız qarşısında xidmətləri əvəzsizdir. Dahi lider hələ Sovet İttifaqının tərkibində olarkən geridə qalmış respublikannı yeni inkişaf mərhələsini müəyyən etmişdi, müstəqillik yolunda kövrək addimlarını atan dövlətimizi dövrün, zamanın sınağından qətiyyətlə çıxardı. XX əsrin sonlarında sovet rejimindən qurtulub müstəqilliyini yenice bərpa etmiş Azərbaycan həmin dövrədə dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həm daxili, həm də xarici qüvvələrin birgə söyle nəticəsində ölkədə özbaşinalıq, anarxiya baş alıb gedirdi. Respublikamızın təbii sərvətlərini öz məqsədləri naminə istifadə etməkdən ötrü hakimiyyəti əla almaq istəyən daxili qüvvələr mənfur niyyətlərini həyata keçirmək üçün xarici dövlətlərin kəşfiyyat orqanları ilə birləşərək vəziyyəti gərginləşdirir və bundan suisitfadə edirdilər. Bütün bunlar xalqın güzəranını ağırlaşdırmaqla bərabər, həm də torpaqlarımızın işğalı, soydaşlarımızın ata-baba yurdundan didərgin düşməsi ilə nəticələndi.

Həmin dövrədə ulu öndər Heydər Əliyev Naxçıvanda yaşayırırdı. Belə ki, 1990-ci il yanvar ayının 21-də Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Bakıda tərədilən Qanlı Yanvar faciəsinə görə məhz keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovu günahlandıran dahi şəxsiyyət sovet rejimine qarşı sərt çıxışından sonra ciddi təqiblərə, təhdidlərə məruz qaldığından doğma Vətəninə dönmüşdü. Həmin vaxtlar Naxçıvanın ağır günləri idi, muxtar respublikanın taleyi zamanın hökmüne buraxılmışdı. Sərhədyanı kəndlər ermənilər tərefindən işğal olunur, paytaxtla bütün əlaqələr kəsilmişdi. Bakıda hakimiyyət davası edən respublika rəhbərliyi isə Ermənistən blokadasında yaşayan Naxçıvan barədə qətiyyən düşünmürdü. 1990-ci il iyul ayının 22-də dahi liderin öz doğma yurduna gəlişi sözün əsl mənasında xalq bayramına çevrildi. Sonralar Heydər Əliyev bu barədə deyirdi: "Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum".

O ağır, kəşməkeşli illərdə ümummilli lider Naxçıvan camaatına arxa-dayaq oldu. Xalq da öz dahi oğluna güvendi, ona etimad göstərdi. Naxçıvan camaati yekdiliklə ulu öndəri Azərbaycan və Naxçıvan MR Ali Sovetinə deputat seçdi və bununla da muxtar respublikanın içtimai-siyasi həyatında inkişaf dövrü başlandı. 1991-ci il sentyabrın 3-də isə Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük tarixi hadisə oldu. Doğma vətənində yenidən siyasi fəaliyyətə başlayan

ümummilli lider ona ümid yeri kimi baxan, qayıdışında nicat tapan xalqını yağı düşmənin aramsız basqınlarından, sərhəd bölgəsində töretdiyi təxribatlardan qorumağı, erməni təcavüzündən müdafiə etməyi ən vacib məsələ olaraq qarşısına qoydu. Eyni zamanda blokada vəziyyətində yaşayan Naxçıvanın qonşu dövlətlər - İran və Türkiye ilə əlaqələri genişləndirildi. Ulu öndərin sayesində ərzaq qılıqlığı, elektrik enerjisi və təbii qazla təminatda mövcud problemlər aradan qaldırıldı. Naxçıvanlıların həyat şəraiti tədricən yaxşılaşmağa başladı. Ali Məclisin Sədri kimi ulu öndərin həyata keçirdiyi bütün siyasi, mədəni-iqtisadi tədbirlər, baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, qonşu ölkələrin və dönyanın aparıcı dövlətlərinin başçıları, səfirləri ilə apardığı danışıqlar, keçirdiyi görüşlər Naxçıvanı ermənilərin labüb işğalından xilas etdi.

Bakıda isə vəziyyət gündən-günə ağrılaşır, siyasi hakimiyyətsizlik nəticəsində ölkə uğuruma sürüklenirdi. Xarici müdaxilələr, tezyiqlər iki il əvvəl müstəqilliyini bərpa edən respublikanın xəritədən silinməsinə, dövlətçiliyin süqutuna hesablanmışdı. Respublikada hökumət qurumları demək olar ki, yox dərəcəsində idi. Silah gücünə hakimiyyətə gələn cəbhəçilər ölkə ərazisində dərgəliq edir, silahlı quldur dəstələri bölgəleri əle keçirməklə "xanlıqlar", "bəyliliklər" yaratmaq istəyirdilər. Gəncədə, Lənkəranda, Qusarda silahlı birləşmələr separatçı iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmurdu. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti döv-

1993-cü il iyunun 9-da Ulu Öndər Naxçıvandan Bakıya gəldi

ründə respublika viran qoyulmuş, daxili sabitlik pozulmuş, istisadi böhran dərinleşmişdi. Təhsil, səhiyyə, mədəniyyət sahələri iflic və ziyyətinə düşmüş, kənd təsərrüfatı və sənaye sektoru tənəzzülə uğramışdı. İnsanlar qılıqlı, ərzaq çatışmazlığı, çörək növbələri ilə imtahanaya çəkilirdilər. Xaricdən dəstək alan qüvvələrin satqınılığı, xainliyi ilə baş verən bu proseslər nəticəsində dövlətimizi, xalqımızı ikinci dəfə müstəqilliyini itirmək kimi faciəli günlər gözəylərdi. Quldur dəstələrinin meydan suları respublika bütün bu ziddiyətlə, mürəkkəb mərhələni yalnız möcüze nəticəsində geridə qoya bilərdi. Bu möcüze məhz 1993-cü il iyun ayının 9-da ulu öndərin Bakıya gəlişi ilə baş verdi. Ölkənin təbii ehtiyatlarını, yeraltı-yerüstü sərvətlərini talayan səriştəsiz iqtidarı sonu çatdı. Belə bir tarixi əhəmiyyət daşıyan zaman kəsiyində ulu öndər Heydər Əliyevin xalqın təkidli, israrlı çağrılarını səs verərək Bakıya qayıdışı xalqımızı böyük müsibətlərdən xilas etdi. Hakimiyyətdə hökm süren təcrübəsizliyə, səriştəsizliyə, qorxaqlığa və qətiyyətsizliyə birdefəlik son qoyuldu. Şəxsi istəklərini xalqın marağından üstün tutan xəyanətkarların hakimiyyəti iflasa uğradı. Xalqın həyatında çox acınacaqlı bir dövr olan o illər haqqında ulu öndər Heydər Əliyev deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidár ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtılı məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sixışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidár, belə bir zaman da, ələcsiz qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənler bizim partianın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

1993-cü il iyunun 4-də Gəncədə başlayan

qanlı hadisələr xalqı təxminən bir əsrə yaxın mücadilə apararaq ikinci dəfə əldə etdiyi müstəqilliyini itirməyin bir addimliğinə getirmişdi. Ozamanıq iqtidár isə baş verənlərin qarşısında aciz idi. Tarix boyu kəşmə-keşlərdən keçən, istilalara, torpaq it-kisine, deportasiyalara məruz qalan xalq artıq mətinləşmiş, hadisələrin nə ilə nəticələnəcəyini, baş verənlərin necə sonlanacağını görə bilmək, düzgün qərar vermək, öz liderini özü təyin etmək səviyyəsinə çatmışdı. Həmin dönmədə 91 nəfərdən ibarət ziyyili xalqın müqəddəratını həll etmək misiyasını yerinə yetirmək üçün dahi Heydər Əliyevə "Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyəti işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz, qısa müddətde Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlek bir partiya yaratmağa qadırsınız" məzmunlu müraciət ünvanlaşdırılar. Yalnız xalqın ziyyili tebəqəsi deyil, sadə camaat, yaşıdan, tutduğu vəzifəsindən aslı olmayıaraq hər kəs - Ali Sovetin deputatları, hökumət üzvləri, hətta o dövrəkki prezident başda olmaqla bütün dövlət adamları ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdilər. Müasir tariximizin bu çətin dövründə ümummilli lider xalqın yanında olduğunu, xalq tarixinin ağır sınaq günlərində, ölkənin çətin anında ümummilli lider Heydər Əliyevin ətrafında six birləşdi. Bütün ömrünü xalqına həsr edən müdrik siyasetçi dərin zəkası, uzaqqorən siyaseti sayəsində yenice müstəqilliyini bərpa etmiş dövlətimizi bu fəlakətdən xilas etdi, xalqın ümidi lərini gerçəyə çevirdi.

Mehpərə ƏLİYEVƏ,
"Respublika".